

TƏHSİLİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ, QİYMƏTLƏNDİRİMƏSİ VƏ İDARƏ OLUNMASI MƏSƏLƏLƏRİ

UOT 37.

Firəddun Nadir oğlu İbrahimov
Azərbaycan Dövlət Pedagoji Universitetinin
Şəki filialı,
pedagoqika üzrə elmlər doktoru, professor

Xuraman İsa qızı Həmidova
Azərbaycan Dövlət Pedagoji Universitetinin
Şəki filialı, baş müzəlliim

ÜMUMTƏHSİLİN KEYFİYYƏTİNİN İDARƏOLUNMASININ BƏZİ ASPEKTLƏRİ BARƏDƏ

Firəddun Nadir oğlu İbrahimov
doktor наук по педагогике,
профессор Шекинского филиала
Азербайджанского Государственного Педагогического Университета

Xuraman İsa qızı Həmidova
старший преподаватель Шекинского филиала Азербайджанского Государственного
Педагогического Университета

О НЕКОТОРЫХ АСПЕКТАХ УПРАВЛЕНИЯ КАЧЕСТВОМ ОБЩЕГО ОБРАЗОВАНИЯ

Firəddun Nadir İbrahimov
doctor of pedagogical sciences , professor at Shaki branch of Azerbaijan Pedagogical State University

Xuraman Isa Hamidova
senior lecturer at Shaki branch of Azerbaijan Pedagogical State University

ABOUT THE ASPECTS OF CONTROLLING OF THE QUALITY OF TOTAL EDUCATION

Xülasə: Məqalədə təhsildə keyfiyyət konsepsiyanı izah edilir və o, cəmiyyətin maraqlarına səbəb olan aktual bir problem kimi qiymətləndirilir. Müəlliflər təhsilin effektivitəlini tomin edən prinsiplərə diqqət yetirir və təhsildə keyfiyyət konsepsiyanının xarakterini edən amilları göstərir. Məqalada həmçinin, tələbələrin peşəkarlıq cəhətiyətlərinin formaladırılması məqsədilə təhsildə keyfiyyətin yeni peşəkar bacarıqlar tətbiq etməklə tomin edilmişsi göstərilmişdir.

Ağar sözlər: təhsil sahəsində keyfiyyət, səmərəli idarəetmə sistemi, keyfiyyətin qiymətləndirilməsi üsulları, təhsil şəhəfliyinə nəticələri, sistemli şəhəfliyət, cognitiv component, refleksiv component, tənzimlilik component, kommunikativ komponent

Резюме: В статье описывается концепция качества образования и это рассматривается как одна из актуальных проблем, которая вызывает интерес в обществе. Авторы обращают внимание на принципы, обеспечивающие эффективность образования и показывают факторы, характеризующие концепцию качества в образовании. В статье показывается предоставление качественного образования путем применения новых профессиональных навыков для формирования компетентности студентов.

Ümumtəhsilin keyfiyyətinin idarəolunmasının bəzi aspektləri barədə

Ключевые слова: качество в системе образования, эффективная система управления, методы оценки качества, результаты образовательной деятельности, систематическая деятельность, когнитивный компонент, рефлексивный компонент, регуляторный компонент, коммуникативный компонент

Summary: It is explained the conception of quality on education, and the quality of education is appreciated as an actual problem which caused the curiosity of society. The author attracts the principles which ensuring the effectiveness of controlling the education, and shows the factors which characterizing the conception of the quality of education. It is also shown the ensuring the quality on education, applying the new professional competencies approaches to the content and method of education for formulating professionalism ability on learners.

Key words: quality on education, efficiently management system, quality evaluation methods, results of educational activities, systematic activity, cognitive component, reflexive component, regulatory component, communicative component

Təhsilin inkişafı problemləri hamını - ölkə miqyasında idarəetmə qarşalarını qəbul edən nəzirdən tutmuş, təhsil müəssisəsi rəhbərələrini, elmi işçiləri, dərslik müəlliflərini, metodistləri, müslümləri, bir sözə, müxtəlif səviyyələrdə təlim-tarbiya prosesini təşkil edənləri və nəhayət, valideynləri, bütün ictimaiyyəti narahat edir, düşündür, onların həlli yollarını axtarmaya məcbur edir. Təhsilin inkişaf etdirilməsi ilə bağlı problemlərdən biri, bəlkə də birincisi müasir zamanın çağışışlarına adekvat keyfiyyətin təhsilin bərəqər olunması və onun idarə olunmasıdır. Professor R.H. Məmmədzadə həqiqi olaraq qeyd edir ki, bu gün təhsildə keyfiyyətin idarə olunması aktuallığı ilə diqqət çəkir (5; 3).

Təhsil sahəsində keyfiyyət dedikdə, təhsilin nəticələrinə uyğun əvvəlcədən müəyyən edilmiş normativlarda müvafiq şöyrənlərin səviyyəsi, ümumi halda issa təhsil sisteminin durumu başa düşülür. Keyfiyyət istənilən obyekti, o cümlədən təhsilin müəyyənliliyini bildirən fəlsəfi kateqoriya olub, onun xassələrinin məcmusunda təzahür edən obyektiyə və ümumi xarakteristikadır. Keyfiyyət istənilən prosesin elə bir müyəyənləşdiricisidir ki, onun sayısında proses başqa proses kimi yox, məhz həmisi proses kimi çıxış edir və digər proseslərdən fərqlənir.

Tarixan təhsil müəssisələrində təhsilin nəticəsini, keyfiyyətin qiymətləndirilmək məqsədilə aşağıdakı kimi kvalimetrik (təsvirdici) metodikalarla istifadə olunub:

-müəllimlər tarəfindən müəyyənləşdirilmiş proqnozun əldə edilməsi;

-şagirdin hayatında həmişə baş verən ekstremal situasiyalarda şagirdlərin əlaqənin qiymətləndirilməsi;

-müəllimlər tarəfindən düşünülmüş və təşkil edilmiş diagnostik situasiyalarda şagirdlərin əlaqənin qiymətləndirilməsi;

-məktəbin özü tarəfindən hazırlanmış məyarlar şkalası üzrə nəticələrin qiymətləndirilməsi;

-psixoloji göstəricilərin, şagirdin hayatından istifadə edilən hər叱urətərin, fəaliyyətin qiymətləndirilməsinə: necə etməyi bilir (intellektual göstərici); hayatı keçirməyi bacarır (iradəti göstərici); reallaşdırmaq istəyir (emosional göstərici).

Müştəqillik qazanıldıdan sonra təhsili-mizdə keyfiyyətin yüksəldilməsinə və onun səmərəli idarəolunma modellərinin elmi əsaslarının işlənilməsinə müsbət dayışmış və sözügedən yönündə isə dəha konstruktiv xarakter almışdır. Müasir təhsil konsepsiyanı təsəkkürün inkişafını şagirdlərin əqli inkişafının başlıca məqsədi sayı (1; 54).

Müasir dövrədə təhsilin keyfiyyətinin cəmiyyətin aktual problemi kimi qəbul edilməsinə asas səbəblərinə aşağıdakı iki obyekтив halla izah etmək olar:

-keyfiyyəttıl təhsil sisteminin qurulması ilə təhsil şəhəfliyinin bütün subyektlər-öyrənənlər, valideynlər, pedaqoqlar, təhsil sisteminin səmərəli idarə olunması ilə müxtəlif səviyyələrdə möşək olan rəhbər və başqa işçilər maraqlanılar. Son zamanlar təhsilalərlər üçün keyfiyyətli təhsil sisteminin qurulmasına diqqət daha da artmadı. İstər cəmiyyət, istərsə də dövlət və tələbələrin keyfiyyətinə tədris prosesi ilə şəhət olunmasında çox maraqlıdır;

-ümumtəhsil məktəbləri hazırda təlim prosesinin profiləşdirilməsi, innovativ xarakterli

yanaşmaların tətbiqi, yeni pedaqoji və təlim texnologiyalarından səmərəli istifadə, yeni dörslik və dərs vəsaitlərinin, tədris programlarının, tədris-metodik komplekslərin seçim imkanlarına görə bir-birindən fərqləndir. Belə müxtəlifliklərin son illərdə təhsil sistəmində daha geniş yer alındığı bi şəraitdə təhsilin keyfiyyətinin stabillaşdırıcı rol prosesin səmərəli idarə olunmasına geniş imkanlar açır. Ona görə də hazırda valideynlərin və öyrənənlərin təhsil mütəssisələrinin sərbəst seçməyə olan məyilli dəha da genişlənir, həm də rəqabətönlü öyrənənin hazırlanmasında, tələblərin yerinə yetirilməsində təhsil mütəssisələrinin mösulliyəti artır.

Təhsil mütəssisəsinin idarə olunması müəkkəb kib prosesidir. Həmin prosesde təhsil keyfiyyətinin qiymətləndirilməsi barəsində danışan müəkkəb prosesin aparıcı istiqamətlərindən biridir. Bu idarəetmədə prosesin özü və onun məqsədöñüllü xarakteristikası, prosesin parametrlərinin son nəticəyə uyğunluğu tömən edildiyi halda effektiv idarəetmədən, onun elmi əsaslarından bəhs etmək olar. Təbii ki, nəticə prosesin özündən, onun keyfiyyəti təskilindən asılıdır. Idarəetmə baxımından tədris prosesinin hər bir mərhələsində təhsilin keyfiyyətini qiymətləndirmək məqsədilə onun keyfiyyət göstəricilərinin qruplaşdırılması, prosesin gedişində dövri, yaxın və uzaq zaman kasıklarında təhsil nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulmalı və məktəbin faaliyyəti bu nəticələr istiqamətləndiriləlidir. Təhsilin keyfiyyətini idarəetmə tədqiqat xarakteri daşımalıdır.

Elmi-pedaqoji mənbələrdə göstərilir ki, təhsilda keyfiyyətin idarəolunmasının effektivliyini tömən edən pedaqoji principləri aşağıdakı kimi qruplaşdırmaq münkündür:

1. Idarəolunun sistemini səmərəliyinin əsas göstəricisi kimi "təhsilin keyfiyyəti" anlayışı haqqında məlumatların dəqiqliyi (əgər idarəolunun obyekti (sistem) dəqiqlik məsələsi, onda idarəetmənin mənəsi itir, əgər idarəolunun obyekti yarımqiç məsələlərdən ibarət, bu halda idarəetmə səmərəsiz olur, təhsil sisteminin və ya təhsil mütəssisələrinin faaliyyətində heç bir məsbət irlərliliyiş olda edilmiş);

2. Təhsilin keyfiyyətinin səmərəli idarəolunma sisteminin idarəetmənin ümumi qanunlarına uyğunluğu;

3. Təhsilin keyfiyyətinin səmərəli idarəolunma sisteminin tədris-təlim prosesinin qanun və qanunayğunluqlarına müvafiqliyi (8; 46-47).

Professor A.O. Mehrabov yazır ki, təhsilin keyfiyyətini idarə etmək üçün istifadə olunan yanaşmaların təhsili aşağıdakı nəticələrə gəlməye əsas verir:

- keyfiyyətin idarə olunmasını tömən etməkdan ötrü idarəolunur hər bir obyekti üçün o anlaysıñ mənə tutumunu qabaqcadan müəyyən edilməlidir;

- təhsilin keyfiyyətinin bütün təhsil sistemi üçün eyni olan ümumi, eyni zamanda hər bir idarəolunun obyekti xarakterizə edən və müvafiq xəsəxə malik xüsusi elementləri özündə cəmləşdiriydi nəzərə alınmalıdır;

- təhsilin keyfiyyəti müəkkəb struktura malik olduğundan, onun idarəolunma üssülləri barədə yekili fikir formallaşdırılmışdır, idarəetmə təhsil sistemi və təhsil mütəssisəsi üçün onun ümumi tərifini və geniş şərhini dəqiç vərmək mümkündür.

Təhsilin keyfiyyəti anlayışını xarakterizə edən faktorların (amillərin) düzgün müəyyənləşdirilməsi obyektikeyfiyyətinin idarə olunmasına imkan verir. Professor A.O. Mehrabovun fikrincə, belə amilləri müəyyən məntiqi asas dayanaraq qruplaşdırmaq münkündür (3; 214-215).

Təhsil sistemindən istifadə edən konkret istehlakçının tələbləri təhsil sisteminin faaliyyəti ilə birbaşa bağlı olur təhsilin keyfiyyətinin əsas məzmununu müəyyən edir. Bu tələblərə faaliyyətin bütün parametrləri təbə olur. Cox hallarda təhsil sistemi eyni zamanda bir neçə istehlakçı ilə işləməlidir. Belə hallarda hansı istehlakçının tələblərini yerinə yetirmək, hansı tələbləri təhsilin keyfiyyətinin müəyyən edilməsindən əsas kimi götürmək çox əhəmiyyətlidir. Aparılan təllişlər göstərir ki, belə hallarda öyrənənlərin tələblərinin yerinə yetirilməsi məntiqidir. Məhz belə yanaşma şəhərə istiqamətlənmış təhsilin qurulmasına tələblərin cavab verir. Burada qüvvədə olan norma və standartlarda, artıq içtimai və dövlət status almış cəxələr sayda tələblər ümumişdir. Öyrənənləri eyni və ya oxşar tələblər görə qruplaşdırmaq lazımdır. Bu tələblər təhsilin keyfiyyətinin müəyyən hissəsini özündə cəmləşdirir və onun məzmununu müəyyən etməyə imkan verir.

Ümumi təhsilin keyfiyyətinin idarəolunmasının bəzi aspektləri barədə

Təhsilda keyfiyyətin qiymətləndirilməsi ilə bağlı bir çox əsərlərdən istifadə olunur. Buna əsasən aşağıdakılardır:

- təhsil mütəssisələrinin lisenziyalıdırılması;

- pedaqoji işçilərin və təhsil mütəssisələrinin attestasiyası;

- öyrənənlərin aralıq və yüksək attestasiyası;

- təhsil mütəssisələrinin tədris və digər fəaliyyətinin auditü;

- professional, peşəkarlıqlı bağlı müsabiqələr (3, s. 216).

Bu əsərlər içərisində təhsilda keyfiyyətə nəzarət və onun durumunun müntəzəm təftiş edilməsi xüsusi yer tutur. Bu halda idarəetmə prosesin keyfiyyətinin qiymətləndirilməsi və birincis obyektlər üçün yeni qiymətləndirmə meyarlarının müəyyənədiləmə prosedurları əsas kimi götürülür.

Təhsilin keyfiyyətinin effektiv idarəolunma sisteminin formalşdırılmasında "proses" və ya "nəticəyə" görə idarəetmə ilə bağlı yanaşmaların hansına üstünlük verilməsi xüsusi əhəmiyyət dəsir. Bəzi yanaşmalarla topluk olunur ki, təhsil mütəssisələrindən baş verən prosesləri - əsas, idarəolunan və yardımçı kimi üç qrupa bölmək mümkündür. Əsas elmi-metodik və elmi-tədqiqat işlərinin idarəolunmamış strateji planlaşdırımı, istehlakçılardan tədris faaliyyətinin nəticələrindən istifadə səviyyəsinin qiymətləndirilməsinə; yardımçıya issa material təminatını, maliyyənin və infrastrukturun idarə olunmasına daxil etmək olar.

Təhsil faaliyyətinin nəticələri istehlakçının tələblərinə təmamilə uyğun gəlməlidir. Burada əsas massə, hansı nəticələri təhsil faaliyyətinin əsas göstəricisi kimi qəbul olunmasının müəyyən edilmişdir. Məlumadur ki, təhsildə qarşılıqlı təsirlərin obyekti öyrənən olduğundan, məntiqi olaraq təhsilin nəticələrinin öyrənənə aid olan xarakteristiklərə vermek lazımdır.

Bəzi tədqiqatçılar təhsilin nəticələrini məhz belə yanaşmalarla müəyyənləşdirmiş və aşağıdakılardır:

- şagirdlərin bilik, bacarıq və vərdişlərini;

- öyrənənlərin şəxsi inkişaf prosesinin göstəricilərini;

- tədris-təlim prosesinə təsir edən mənfi təsirlərin aradan qaldırılmasına dair işlənilmiş effektiv yanaşmaları;

-şagirdlərin soruştılilik səviyyəsini.

Bəzi tədqiqatçılar isə təhsilin nəticələri kimi aşağıdakılardır:

- şəxsiyyətin yüksək özünürükünü;

- fiziki və manavi sağlamlılığını;

- yüksek təhsilşübhəyini, özündən təhsilə olan tələbatın və vərdişlərini;

- yüksek təbiyəliyini;

- vətənpərvərlik və yüksək vətəndaşlıq mənviyini.

Başa qrup tədqiqatçıları isə təhsilin nəticəsi kimi, təhsilin başa vurmus öyrənənlərdə aşağıdakı parametrlər özündə birləşdirən təhsilşübhə səviyyəsinə əsas göstərici kimi qəbul edirlər:

- bilik, bacarıq və vərdişləri;

- mədənlik səviyyəsini;

- mənəvi inkişafı, dəyərlilik göstəricilərini;

- organizmın intellektual və fiziki inkişafını imkanlarını.

Araşdırıcılar göstərir ki, təhsil faaliyyətinin subyektləri ilə bağlı keyfiyyət xarakteristikaları bütövlükda təhsilin müasirləşdirilməsində əhəmiyyətli rol oynayır.

Təhsil prosesində baş verən hadisələrlə bağlı həllar prosesin istirakçılarına müvafiq təsirlər göstərmək bərabər əsyn zamanda tədris-təlim prosesinin keyfiyyət göstəricisinin əsas təminatçı kimi çıxış etməyə geniş şərait yaradır. Təlim keyfiyyətinin müəyyənləndirilməsi sanitari-gigiyenik, manavi-psixoloji, təhsil prosesinin resursları təminolunma şərtləri və s. Çoxlu sayda faktorlardan asılıdır. Ona görə də tədris prosesində bəs amilləri xüsusi yanışmalarla müəyyən edilməli və onların təsirinə sərafəsinin sərhədli mənviyənləşdirilməlidir.

Təhsildə keyfiyyətin idarə olunmasının səmərəliyini təmin edən xarakteristikaları, yəni keyfiyyətin idarəolunma sisteminin idarəetmənin ümumi qanunlarına uyğunluğu araşdırılmışdır (6).

Aparılmış təllişlər göstərir ki, ümumi idarəetmənin qanunlarını nəzərə almadan təhsilin keyfiyyətinin idarəolunma sisteminin qurulması, keyfiyyətin idarə olunmasının səmərəliyini təmin edə bilməz. Təhsilin keyfiyyətinin səmərəli idarəolunma sisteminin metodoloji əsasının yaradılmasında "sistemli faaliyyət" i tomin edən yanaşmadan istifadə olunmalıdır. Ümumi halda təhsilin keyfiyyətinin idarəolunma sisteminin

strukturı idarəedən və idarəolunan altsistemlərin comandında ibarət olmalıdır. Idarəedən altsistemdən idarəolunan altsisteme informasiya xarakterli məlumatlar gəlir. Bu məlumatda reaksiyaverma, möhz idarəolunan altsistemdə gedən dəyişiklikləri göstərir.

Təhlillərdən belə qənaət hasil olur ki, bu halda informasiya xarakterli məlumatı qəbul edən idarəolunan sistemdə aşağıdakı hallar baş verə bilər:

- idarəolunan altsistemin fəaliyyətinin keyfiyyəti yüksəlir;
 - idarəolunan altsistemin fəaliyyətində heç bir dəyişiklik baş vermir;
 - idarəolunan altsistemin fəaliyyətinin keyfiyyəti asaçı düşür.

Tahsilin keyfiyyetinin somoralı idare olunmasının esas şartı, idarəədən və idarəəolunun alt-sistemlər arasında eks alaqqan düzüng qurulmasıdır. Bu halda aşağıdakı tələblər öndənilməlidir: tamlıq, münasiblik, adekvatlıq, obyektivlik, olverişlilik, fasılılsızlıq, strukturlaşmalıdır (8, s. 34).

İdarəədən altsistemin strukturunu, təhsilin keyfiyyətinin mənasını müəyyənləşdirən amillərin kombinasiyasından asılı olub aşağıdakılardan özündə birləşdirir:

- təhsilin keyfiyyətinin qiymətləndirilməsi
usullarını;
 - təhsil sisteminde baş verən prosesləri;
 - təhsil faaliyyətinin subyektlərini;
 - təhsil faaliyyətinin nəticələrini;
 - təhsil faaliyyətinin həyata keçirildiyi şəraitı (3, 218-219).

İdaroluolan obyekta (sistema) nəzərin dərəcətminin subyektləri ardıcılı olaraq müşayyən dərəcətli funksiyaları yerinə yetirirlər; məqədli təhlilətmə; planlaşdırma; nəzarət; təshih etmə və yenidən təhlil. Təlim keyfiyyətinin idarə edilməsi funksiyaları sırasında planlaşdırma mümühüm əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hələ bir məqsədin idarə edilməsi (nöticə kimi sənəcuanlanması) onun həyatə keçirilməsi üsullarının incəsindən, prosesin ardıcılılığını tomin etməsindən, tətbiq etməsindən asılıdır.

dilmesi üssürlarının düşünülmüş şıklarda hayatı keşirilmesi addımlarının laying edilmesinden asidir. Ösländə planlaşdırma sözün müəyyən mənasında proqnozlaşdırma, programlaşdırma və şəhərin planının hazırlanmasından ibarətdir (5; 40). Planın göstərildiyi nazarın hayatı keşirilməsi imkan yaradır. Planlaşdırma düzgün hayatı

keçirilibsə, idarəetmə fəaliyyəti düzgün istiqamətlərin, yaxşı nütarlıqlar əldə edilir və vaxt qənat olunur. Təhsil sistemində məktəblərin normal təlim prosesini və məktəbin inkişafını nail olmaq, təhsilə keyfiyyət alda etmək üçün stabil şəraitı elhəsiyac var. Ancaq real həyatda məktəblər daxili və xarici mülliəti daimi dayışır, mülliətlərin həyatında nələrsə baş verir, uşaqların həyata münasibətlərindən yaranmışlar gedir. Cox zaman baş verən bu dayışıklılıklar qabaqcədan görəmə məmən olmur. Onlar isə planda nəzardə tutulanların həyata keçirilməsinə ya maneçilik tördür, ya da təhsilsə keyfiyyəti yüksəltmək üçün imkanları genişləndirir.

Yaxşı təskil edilmiş idarəetmədə bu dəyişikliklər vaxtında aşkar olur və ona uyğun olaraq planları, görülmüş işləri dəyişiklər edilir. İdarəedici sistem bu işləşmələr haqqında məlumatları yaşıt təskil edilmiş nazarət və ya vaxtınsı keçirilmiş monitoringlər sayısında əldə edir. İdarəetmə oks olğası tələb edir. Onşuz idarəetmə mümkün deyil. Əgər nazarətin obyektiñin təhsilini keyfiyyəti oludğu nazarə alınsa, onun əhəmiyyəti dəha dərəcədir. Yeri galınmış vurğulanıq ki, təhsil prosesində çoxlu amillor var və onların hesabına təhsildə keyfiyyəti yüksəltmək olar.

Təhsilin keyfiyyətinin olda edilməsi, natiqların istiqamətlərinin idarəətminin quruluşu və mənviqif amaliyyatlardan formallaşması. Burada vətəfif və məqsədlərin həyata keçirilməsi, lazımi təsəricələrin olda edilməsi idarəətə strategiyasının seçimləsindən asılıdır. Məktəbin innovasiya cəmimində işləməsi, yenilikləri mənimşəməsi və tətbiqi üçün isə əsas inkişaf strategiyası bəlliidir. Rəsəd modul sistemli (5 c. 56-57).

Lokal stratejiyah təhsilin keyfiyyətinə töşir edəcək bir-biri ilə əlaqəli olmayan müxtəlif faktörlərdən istifadə edilməsinə nəzərdə tutul. Belə işsizliklər bir-birindən asılı olmayan planlar vasitəsilə həyata keçirilir və müəyyən noticələr ilə dədir. Onlar məktəbin inkişafına, irəlililikinə təsir edir.

Müyyəyan problemlərin kompleks şəkildə sir sinifda və ya təhsilin müyyəyan mərhələsində nodul strategiyasından istifadə olunur. Bu halda bir ideyannı həyata keçirilməsi obyekti müyyəyanlaşdırılır, eksperimentin programı hazırlanır, onun parametrləri olşaglıdırılır, tətbiq edilir, nüfuzlar müvəqqəta edilir. Məraqlı, nüfuz-

Ümumîtâhsîlin keyfiyyâtının idarəolunmasının bəzi aspektləri barədə

lər əldə edilirsə, o öyrənilir və istifadə olunur. Bu prosesdə həmfikir-yenilikçi müəllimlər komandası və onlara rəhbərlik edəcək mənecərlər formalaslaşır ki, bu da keyfiyyətin əldə edilməsinə böyük əhəmiyyət kəsb edir.

Üçüncü stratejiya sistemli dayışıklıklar stratejisidir. Bu zaman söhbət təhsilin keyfiyyətinin idarə olunmasında son natiçolara təsir göstərə biləcək faktorların, yeniliklərin, dayışmaların əlaqələndirilmiş və planlı şəkildə həyata keçirilməsindən gedir. Burada tətbiq edilən yeniləşmələr koordinasiya olunmalı, təhsil müəssisəsinin inkişaf programı hazırlanmalıdır. Sistemli dayışıklıkların yenidənquruma programı o zaman hazırlanıla bilər ki, məktəb rəhbərləri, bütün pedaqoqi kollektiv innovasiya proseslərinin tətbiqi, təşkili, təcrübəsi ilə tanış olsular, eksperimentlər qoymaq metodikasına yiyələnsinlər. Unutmaq olmaz ki, stratejiya seçimi həm də tətbiq ediləcək yeniliklərin karakterindən, müraciətliyindən, həcmindən də asılıdır (5).

Tohsilin keyfiyyati maqsad ve noticianın müsabıkası kimi döرك oluna bilar. Təhsildə yüksək keyfiyyat əldə etmək üçün mürekkeb və çətin olsa da, optimallı həyatə keçirilməsi mümkün olan maqsad mülayyənşdirilmişdir. Daha sonra həmin maqsadı çatmaq üçün thalil prosesindən yeni yanışmaların tətbiqinən on plana qələməsi, hazır biliklərin mexaniki translaysiyasına yol verilməsi, pəsərkarlı sahəsində aktivliyin yüksələsində yaradıcı xarakterli axtarışların həyatə keçirilməsinə müvafiq şəraitin yaradılması vacibdir.

şartsızı çıxın nöqsanlar aradırılır. Bu nöqsanla-
ra aşagıdakı amilləri ad etmək olar: köhnəlmış,
qeyri-optimal, təhsilin məzmununa xeyr gətir-
yandı, yaxud şəhərimiyətin itirmis təlim-tar-
biya və inkişaf texnologiyaları, yaxud sağirdin-
rin təlim prosesinin zəif cəlb edilməsi və s. Buna-
dan sonra aydınlaşdırılır ki, təhsil prosesində
özünü bürüzo verən nöqsanlar hansı şəraitdə ya-
banınmışdır. Onlara, əsassən, aşagıdakılardır adı edil-
bilər: elmi-metodik şəraitin nöqsanları; yüksək
səviyyəli müəllim kadrlarının çatışmazlığı;
maddi-texniki bazanın tələbləri ödəməməsi;
malivələşmədə nöqsanlar.

Tahsilda keyifçiyitini toman edilmesi ve onun somaslı idarəəoluñması, öyrənənlərdə yeni peşəkarlıq kompetensiyalarının formallaşdırılması üçün təlimin mözəminə və metodlарına yeni yanaşmaların tətbiqini tələb edir. Bu haldə peşəkarlıq kompetensiyalarının strukturuna aşağıdakı komponentləri daxil etmək lazımdır: koqnitiv; tənzimləyici (öynəcidi); kommunikativ; fərdi (şəxsi); rifleksiv (qeyri-iradı) (4).

Aparılmış tâlliîller gösterir ki, peşkar kompetensiyanın komponentleri refleksiv proseslerin tâsiri nâticasında formalasır. Ona görê qeyri-iradi komponentin aşağıdaki formaları bir-birinden ayırmâğı bacarmaq lazımdır:

-retrospektif (keçmiş tâcrübənin tənqidi
anlaşılması, dərk edilməsi);

- situatif (cari vaziyetin, situasiyanın real iyiyeleştirilmesi);
- perspektif (faaliyyətin nəticələrini qabaqlaşdırmaq, aqlaxlı davranışın normalarının optimallı strategiyasının dərk olunmuş variantının seçilməsi və s.).

Bu komponentler öyrənənin refleksiv prosesləri səməralı həyata keçirməyə və yüksək refleksiv özünütəşkilə geniş imkanlar açğından, adris prosesində bunlar nəzərə alınmalıdır və bəyefniyyatların formalşdırılması tamın edilməlidir (3; 222).

Tâcübâ gösterir ki, tâhsîlde keyfiyyatının olunması ve onun effektif idârelemesinin yeni yâşnamaların tâbiqînîn Ôn plana çokelikî, hazır biliklerin mekaniki transiyasyonuna ve verilmemesi, peşkarlıq sahâsında aktivîtiyin yükselmesinde yaradıcı karakterli arxatsıların mayata keçirilmesine müvafiq şorâitîn yaratılmasının vacibidir.

Təhsilin keyfiyyəti vaxtaşırı dəyişən bir kateqoriyadır və, dövrümüzün çağırışları asanlıqla sosial səfariçilərin tələbatlarına uyğun olaraq dəyişir, yeniləşir. Bu reallıq tələb edir ki, təhsilin nticələrinin monitorinqi sistematik olacaq, hayata keçirilsin, keyfiyyətin yüksəlməsi üçün axtarışlar edilsin (9).

Fasıləsiz, real və müvafiq yoxlama və qiyamlandırmalar programları müəllimləri və valiyyələri haqda bir sağırdın təlim natiçələri və müəssisəyyatlıları haqqında dəllillərlə tamim edir. Bu təlim obyektiv informasiya sağırdırlar, müəllimlər, ailə üzvlərinə sağırdıların təlim maqsadını daşıq müəyyənşəldirməyə təhsilin növbəti pilləsinə daşıq planlaşdırılmışa imkan verir. Sağırdıların topladıqları balları ayrınlıqda götürüntü onlarla fəaliyyətlerini qiyamlandırmak. Sağırdıların öz maqsadlarına nəzərətə nail olurlarını müsəvvirləşdirək üçün kifayət deyil. Sağırdılar şaxsi maqsadları müəyyən etmək, zərdi inkişafını izləmək və nail olduğu bilik, bacarıq və vərdişləri üzündə düşünmök imkanları malisi olmalıdır. Saeidlərin təlim mü-

vəffəqiyətlərini qiymətləndirmək vasitələri də öyrətmə funksiyası kəsb etməli, onlara öz təlim nəticələrini başa düşməyə kömək etməlidir. Yoxlama və qiymətləndirmə meyarları şagirdlərin öyrənmə fəaliyyətlərini həm işin nəticəsi, həm də prosesin özü kimi qiymətləndirməli, şagirdləri fərqli və fərdi xüsusiyyətlərinin aşkar edilməsinə xidmət göstərməlidir. Qiymətləndirmə bir şagirdin başqa şagirdə münasibətdə necə oxumasını müəyyənləşdirməyə xidmət etməməli, şagirdin öz fərdi inkişaf səviyyəsini üzə çıxarmalı, bu zaman xarici motivlərə istinad etməməlidir (8).

Təhsil sistemimizdə keyfiyyətli tədris-təlim prosesinin qurulması və onun effektiv idarə olunması üçün yeni pedaqoji texnologiyaların,

interaktiv təlim metodlarının elmi, pedaqoji-psixoloji, metodiki əsaslarının işlənilməsi və onların nəticələrinin pedaqoji prosesə gətirilməsi təmin olunmalıdır.

Problemin aktuallığı. Ümumtəhsilin keyfiyyətinin idarə olunması həmişəşəşar problemidir. Onun həmişəşəşarlığı insanın özündərki, sosial-iqtisadi inkişafın səviyyəsi, pedaqoji nəzəriyyənin və praktikanın mükəmməlləşməsi ilə şorṭlanır.

Problemin elmi yeniliyi. Problemin həlliəsəs yaranan kateqoriyalı aparatda ehtiva olunan anlayışlara elmi şərh verilmişdir.

Problemin praktiki əhəmiyyəti. Ümumtəhsilin keyfiyyətinin idarə olunmasının bəzi praktik yolları göstərilmişdir.

Ədəbiyyat:

1. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004.
2. Əhmədova M.Ç. və başqları. Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında) //Müəllimlər üçün vəsait. Bakı: Adiloglu, 2006.
3. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim, 2010, 516s.
4. Mehrabov A.O. İnformasiyalı cəmiyyətdə kompetensiyaların reallaşdırılmasının pedaqoji-psixoloji əsasları //Azərbaycan məktəbi, 2008, № 3
5. Məmmədzadə R.H. Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi. Bakı: Müəllim, 2010.
6. Болошов В.А. Системы качества образования. М.: Пед. Общество России, 2000.
7. Нейматов Я.М. Образование в XXI веке: тенденции и прогнозы. М.: Алгоритм, 2002.
8. Поташник М., Ямбир Е., Матрос Д. Управление качеством образования (подред. М.Поташника). М.: Педагогическое общество, 2000.
9. Шишов С.Е. Мониторинг качества образования в школе. М.: Пед. Общество России, 1999.

E-mail: firedu.ibrahimov@mail.ru

xuraman_hamidova@mail.ru

Rayçi: ped.üfəl.dok. S.R. Badiyev

Redaksiyaya daxil olub: 10.12.2018.